

Sergey Markov: "Azərbaycan-Ermənistan sülh sazişində heç kimin vasitəciliyi nə ehtiyac yoxdur"



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi



Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə integrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb



Siyasi Araşdırıcılar
institutunun direktoru Sergey Markov
"Moskva-Baku" portalına müsahibəsində ilin sonuna-dək Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması perspektivlərini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Sergey Aleksandroviç, sizə, bu il Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması perspektivləri necədir? Bu hansı amillərdən asılıdır?

- Mənçə, bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivləri kifayət qədər yüksəkdir. İrəvan Bakının şərtlərini qəbul etməyə hazırlıdır. Artıq iki ölkə arasında 12 km sərhədin demarkasiyası həyata keçirilib, Ermənistan əvvəller işğal etdiyi kəndləri Azərbaycana qaytarıb. Deye bilərik ki, ikitirəfli sülh prosesi Ermənistanın da istəyi ilə gedir. Əminəm ki, respublikanın hakimiyət orqanları da Azərbaycana qarşı bütün ərazi iddialarını ölkə Konstitusiyasından çıxaracaq - Azərbaycanın tələb etdiyi budur. Baxmayaraq ki, vaxtaşırı Ermənistan hökumətinin bəzi nümayəndələri Konstitusiyanın dəyişdirilməsi ilə sülh müqaviləsinin bağlanması prosesinin heç bir əlaqəsi olmadığını deyirlər. Bunun fonunda Ermənistanın baş naziri vaxtaşırı deyir ki, ölkə Konstitusiyasının həqiqətən də dəyişdirilməsi lazımdır, cünki bu, reallıqlara cavab vermir.

Zəngəzur dəhlizi ilə bağlı vəziyyətin necə inkişaf edəcəyi hələ də sual altındadır. Amma prinsipcə, Ermənistan hakimiyəti həq-



qətən de Azərbaycanla sülhə saziqdır. Noyabrda Bakıda keçirilecek BMT-nin iqlim konfransına qədər hər şey bu sazişin imzalanmasına doğru gedir.

- Amma ötən gün Ermənistan cəmiyyəti arasında aparılan sorğu göstərdi ki, əhalinin əksəriyyəti Konstitusiyanın dəyişdirilməsinin əleyhinədir, qisas almaq, Qarabağın qaytarılmasının vacibliyini düşündür. Bununla bağlı nə etməlidir?

- Onlar sözdə həm Qarabağın qaytarılması, həm də revanş isteyində olsa da, əslində bütün bu məsələləri onların yerine kiminsə həll etməsini isteyirlər. Və heç kim bu məsələləri həll etməyəcək. Cəmiyyətin bir növ qisas, millətçilik ideyaları ilə bağlı nəsə elan et-

məsində yenilik yoxdur. Düşünürem ki, Paşinyan hər şeyi necə təqdim edəcəyini və vəziyyətdən necə çıxacağını tapacaq. Hər halda, Ermənistan üçün Azərbaycanla sülh imzalasa, bu, daha yaxşı olar. Ölkə həyatında yeni səhifə açılacaq.

- Ermənistanın gələcəkdə qisas alması ehtimalının qarşısını almaq, sülh sazişinə hənsiyyət bənd daxil etmək üçün hər hansı bir yol varmı, yoxsa belə bir təhlükəsizlik şəbəkəsi yoxdur?

- Heç nə kömək etməyəcək. Yeganə şərt odur ki, Azərbaycan öz suvereniyini, bütün istiqamətlərdə gücünü, beynəlxalq statusunu, hərbi qüdrətini artırınsın. Bakı bunu dərk edir və belə də edir.

Bu cür müddəaların sənədə

salınması təkbaşına bu işə kömək etməyəcək. Ölkələr həqiqətən de beynəlxalq strukturların qətnamələrinə, imzalanmış sənədlərə emel etmirlər. Diplomatik razılaşmaların prinsiplərinin "korroziyasından" danişmaq çoxdan mümkün olub. Əger 30 ildir ki, BMT

Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının çıxarılması və ərazilərin Azərbaycana qaytarılması ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilmirsə, nədən danişmaq olar?

- Və Əsinqtonda ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Tərəflərin son vaxtlar müstəsna olaraq birbaşa danışqlar apardığı nəzərə alsaq, bu, nəyə lazım idi?

- Azərbaycan tərəfdən belə bir görüşdə iştirak birmənalı olaraq sadəcə diplomatik yanaşmadır. Əgər ABŞ Azərbaycanla münasiibətlərdə yeni sehife açmaq istədiyini iddia edirse, niye gəlib onların dediklərinə qulaq asmeyeq. Diplomatik nəzakət göstərilir.

Ermənistan tərəfində isə təbii ki, yanaşma tamam başqadır. Ermənistan ABŞ-in sülh sazişində onlara nəsə kömək edəcəyinə ümidi edir. Doğrudan da, ABŞ İrəvanın maraqlarını daha da manipulyasiya etmək üçün lobbiçilik etməye çalışır. Azərbaycan isə bunu çox gözəl görür və bu amili nəzərə almaya bilmez.

Üstəlik, ABŞ uzun müddətdir haqqında danişdiyim kimi, danişqlarda vasitəçi kimi görünmək, guya Cənubi Qafqazda sülh əldə etdiklərini nümayiş etdirmek istəyir. Bakı ile İrəvan arasında sülh müqaviləsində vasitəciliyini qeydə aldırmaq və bundan istifadə edərək regiona daha aktiv daxil olmaq. Onlar çalışırlar ki, Azərbaycanı da Ermənistan kimi öz tərəflərinə çəksinlər. Amma uğur qazana bilməyəcəklər. Azərbaycan heç kimin vasitəciliyi ilə sülh müqaviləsi imzalamayacaq. Bakı bunun nəyi təhdid etdiyini müəkkəmlə başa düşür.

Vasitəciliyinə nəinki lazımsızdır, o, sadəcə işləmir. ABŞ açıq-aydın ermənipərəstdir, Avropa Birliyi əksər hallarda ermənipərəstdir. Ermənistan Rusyanın vasitəciliyini istəmir, cünki Moskvadan uzaqlaşma vektorunu götürüb. Beynəlxalq təşkilatlar da özlerini çoxdan gözden salıblar, vasitəciliyinə baxımından heç nə edə bilmirlər. Ona görə də sülh müqaviləsi müstəsna olaraq Bakı ilə İrəvan arasında imzalanacaq.

Tərcümə - Elçin Bayramlı